



Kinomuzun Gülçöhrəsi: *Leyla Bədirbəyli*

Mənəvi sərvət, xəzinə... Teatri belə adlandıranlar bəlkə də haqlıdır. Nə dən? Çünkü böyük təsir gücünə, təlqin qüdrətinə malik olan teatr ocağı sahna sənətinin başarı məramını, ictimai-fəlsəfi ideyasını təbliğ edir. Eyni zamanda sahna tilsimli, cəzibədar bir aləmdir. Sahna oraya hər ayaq basana sevinc paylamır. O, şərbət piyaləsini zəhməti sevənlərə, səbirlə, inadla, özünü unudaraq çalışmağı bacaranlara verir...

O da səhnəyə çox gənc iken gəlmışdı, filarmoniyada solist kimi çıxış etməyə başlayanda 16 yaşı yenice tamam olmuşdu. Səhnədə hələ ilk vaxtdan bəxti gətirmişdi. Rəqs kollektivinin tərkibində səhnə həyatında ilk addımlarını atan Leyla üçün xüsusi rəqsler qurulurdu. O zaman "Toy" və Əlibaba Məmmədovun "Bir dənəsən, bir dənə" rəqsleri məhz onun üçün nezərdə tutulmuşdu.

...1938-ci ildə Moskvada Azərbaycan mədəniyyəti günləri keçirilirdi. Kollektivə Üzeyir bəy Hacıbəyli rəhbərlik edirdi. Konsertlərin birinə Stalin də gəlmışdı. Səhnədə Azərbaycan Dövlət Filarmoniyasının rəqs kollektivinin çıxışından sonra Stalin kollektivlə görüşür və yanında öyleşən Üzeyir bəy qızlardan birini göstərib kimliyilə maraqlanır. Üzeyir bəy: "Leylədir, bizim rəqqase qəzzəldən biri", - deyə cavab verir. Stalin qızı yanına çağırıb alınandan öpür və: "Sən əsil Azərbaycan gözəlisən" - deyir. Həmin qız teatr və kinomuzun gelecek parlaq ulduzlarından biri Leyla Bədirbəyli idi...

1920-ci il yanvarın 8-də Bakıda İçərişəhərdə doğulub boy'a-başa çatmışdı Leyla. Atası Ağalar Bədirbəyov Şəmkir bəylərinin nəslindəndir. Anası Bikə xanım isə xan qızı idi. Ailədə tek övlad olmasa da uşaqların ən ərköyüն ən Leyləya atası xüsusi diqqət göstərir, hamidən çox onu ərizləyərdi. Anası Bikə Əli Bayramov klubuna - qadınlar dərnəyinə gedər, ba-

laca Leyləni da özü ilə aparardı. Elə incəsənətə də marağlı o vaxtdan yaranmışdı Leylənin.

Onun böyük sahnəyə geliş 1941-ci ilə təsadüf edir. Belə ki, Leyla Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət alır və elə ilk gündən işinə ciddi, məsuliyyətə yanaşır. Bu isə onu hamiya sevdirdi. Çıxış edəcəyi tamaşaaya 2 saat əvvəl gelmiş. Tamaşalarda isə Leyla həmisişə baş rolları oynayardı.

Teatrdə ilk rolu M.İbrahimovun "Məhəbbət" tamaşasında Zəhra obrazı olub, bunun ardınca A.Ostrovskinin "Tufan"ında Klara obrazını yaradıb. Sonra teatr səhnəsində "Pəri cadu" tamaşasında Pəri, "Vaqif"da Gülnar və Xuraman, "Xanlar" da Mehriban, "Solğun çıçəklər"de Sara, "Almaz"da Almaz, "Şərqiñ səhəri"nde Dilare, "Xoşbəxtlər"de İnce, "Əliqulu evlenir"de Qumral, "Kendçi qızı"nda Goyərcin, "Şeyx Sənan"da Zöhrab, "Uzaq sahillerdə" Anjelika, "Otello"da Dezdemona, "Canlı meyi"də Liza və digər rollara səhnə həyatı verib.

Leyla kino aləminə də çox tez gəlir, hələ filarmoniyada çalışdığı illərdə "Ayna", "Bakinin işıqları" filmlərində çəkilir. 1945-ci ildə onun kino taleyində böyük dəyişiklik olur. Leyla Bədirbəyli həmin dövrə istər teatrdə, isterse də kinoda yaratdığı obrazlarla artıq tanınıb sevilirdi. 1945-ci ildə "Arşın mal alan" musiqili komedyası əsasında filmin çəkilişinə başlayan Üzeyir bəy əsas rollara Rəşid Behbudova Leyla Bə-



dirbəylini seçilir. Leyla Gülcöhrə roluna 100-dən artıq namızədin arasından seçilmiş, Üzeyir bəy onu sınaq çəkilişlərinə cəlb etmədən çəkilişə dəvət etmişdi.

"Arşın mal alan" dünya səhnəsini fəth etdi, Leylənin gül çöhrəli Gülcöhrəsinə sevdilər. O zaman Leylənin ünvanının hər yerindən sevgi dolu məktublar gelirdi. Bolqaristandan gənc bir qadının ona göndərdiyi məktub bu sözlərlə qurtarırırdı: "Mən beş oğulun bir bacısına sizin məharətlə oynadığınız Gülcöhrənin adını verdim. Bolqaristanın Gülcöhrəsi sizin ki mi şöhrət qazansa, özümü xoşbəxt sayaram".

Leyla xanımın kino taleyi də uğurlu olub. Həmisişən yüksək insani keyfiyyətlərə malik milli koloritli qadın obrazlarını oynayıb. O, 50-yə ya-xın bədii, bədii televiziya, qısametrajlı bədii filmdə çəkilib. Onun "Fətəli xan" və "Koroğlu" fil-

mələrində yaratdığı Tuti Bikə və Nigar obrazları təkcə sevimli ərlərinin nəzakətli, ince və etibarlı həyat yoldaşları deyil, həm də igid, cəsur məsləkdaşlardır.

"Onun böyük ürəyi" filmindəki Xalidə obrazı aktrisanın xarakterinə, təbiətinə uyğun olmasa da, bu rolun öhdəsində bacarıqla gəlib. Azərbaycan və Özbəkistan pəmbiqçıllarının ənənəvi dostluğundan bəhs edən "Görüş" filmindəki Bilqeyis obrazı da Leyla Bədirbəylinin ifasında yüksək seviyyədə yaradılıb.

Aktrisa sonrakı illərdə "Kölgələr sürüñür" filmində Leyla, "İntizar"da Ana, "Sevil" film-operasında Tafta, "Gilos ağaçı"nda nənə, "Bizim küçənin oğlanları"nda Leyla, "Çarvadaların izi ilə"nde Məfruze, "Vulkana doğru"da Gülsüm, "Kişi sözü"nde Ana, "Dərvish Parisi partladır"da Şəhərbəani xanım, "Asif, Vasif, Ağasif"də nənə, "O dünyadan salam"da Kəble Fatma və digər filmlərdə maraqlı surətlər yaradıb.

Leyla xanım zahirən çox gözəl idi. Onun bu gözəlliyyələ yüksək insani keyfiyyətləri isə bir vəhdət yaradırdı. Bu keyfiyyətlər onun sahə,



kino həyatı verdiyi, sevə-sevə yaratdığı obrazlara da sırayət edirdi. Elə ona görə də bu obrazları tamaşaçılar daha çox sevirdi.

Son illərdə tamaşaçılar onu televiziya ekranında daha tez-tez görürdü. Azərbaycan televiziyanın sənət dünyasının ulduzlarına həsr etdiyi ədəbi programın aparıcısı olan Leyla xanım bu missiyani da sevə-sevə icra etdi və sevildi.

Bir çox mükafatlar almışdı. Ömrünün sonunda isə ona "İstiqlal" ordeni verilmişdi. Səhnəməzim Gülcöhrəsi 1999-cu il noyabrın 23-də əbədi olaraq gözlərini yumub, bu həyatla vidaslaşdırıldı.

Özü bir tamaşa olan bu həyat səhnəsində izini qoyub, adını əbədiləşdirib.

Zümrüd QURBANQIZI,
"Respublika".